



BAYAT

№ 18 (646)



VAHİD ƏLİFOĞLU

NƏ GETMƏYƏ, NƏ QALMAĞA ÜZÜM VAR

Kim çəkibse bu çevrani, sözüm yox,
Ha axtdardım, ha fırlandı, izim yox.
Nə getməyə, nə qalmağa üzüm yox,
Bir az qal var, bir az öl var içimdə.

Dağın dibi, yalın dalı nağıldı,
Gümanlarım it unu tək dağıldı.
Sularında balıqları boğuldu,
Kürsü çürümüş gül var içimdə.

Nə açarı, nə kilidi hasarın,
Gor evinə çəkildi hasarın...
Bu gördüyün şəkildə hasarın,
Arxasına gizli yol var içimdə.

Çoxdu tez qazanan, gec dolandıran,
Durmadı qabağa heç, dolandıran...
Qışda neçə sürü, köç dolandıran,
Yayda öreniyən çöl var içimdə...

DOĞMA QAPILARDA YAD OLANDA

...Her ağrının üstündə göz yaşları var,
Selbasi var, təpiyi var, daşı var.
Bağlamağa boğazı var, başı var,
Kim bağlayıb quyrduğundan bu iti?

Nəyi yesin, axı nəyi yalasin,
Bir kimse yox üzün tutub ulasin.
İstəyir ki, quyrugunu bulasin,
Kim bağlayıb quyrduğundan bu iti?

Qudurduqca bu dünyanın söz iti,
Qənim olar yiyəsinə öz iti.
Quyruq var ki, dolandırır yüz iti,
Kim bağlayıb quyrduğundan bu iti...

... Zülüm olmuş zəncirə ad olanda da,
Doğma qapılarda yad olanda da.
Quyruqsuz olasan, it olanda da,
Kim bağlayıb quyrduğundan bu iti?..

GÜVƏNDİYİM DAĞ QALMADI

... Bu dünyanın nədi dərdi, azarı,
Ha gözledim, bağlanmadı bazarı.
Qazılmış son gümanın məzari,
O da öldü, sağ qalmadı payıza...

Yaman gündə tapılmadı, dost hanı,
Çox oxuduq torpaq adlı dastanı.
Kim əkməmiş yol ağzında bostanı?
Dərilməmiş tağ qalmadı payıza.

Söz meyvədi, qulaqlarda xallanıb,
Sarı yarpaq budaqlarda ballanıb.
Ağaclar da adamlartək allanıb,
Duz yandırdı, bağ qalmadı payıza...

Karışmışam, ayım, ilim hansıdı,
Heç bilmirəm dirim, ölüm hansıdı?
Güvəndiyim hardan bilim hansıdı,
Qar basmamış dağ qalmadı payıza...

FƏLƏSTİN UŞAQLARI

... Uşaq atasından güclü
heç kimi bilməz.
Atalarının
Bir barmaq qurşun önündə.
Nə qədər aciz olduğunu
Öz gözləri ilə gördülər.
Beşikdən tank olmaz,
Yüyrükdən toy yara.
Gülləyə atılan ilan kimi,
Qaldılar qıvrıla-qıvrıla,
Qaynar qumun üstündə-
Fələstin uşaqları...

Bu dünyanın şərqində
Güllələnən uşaqların
qığıltısı himn deyil,
Göz yaşları adı sudu,
İçində bir ovuc duz erimiş...
Qışqıra-qışqıra,
Hiçqıra-hiçqıra,
Mərmilərin, raketlərin
"Atdışında" qaranafəs...
Yerdə qaçarlardan,
Göydə uçarlardan,
Kürəyini, sinəsini
Nişangahda saxlayanlardan,
Har kəsdən, har şeydən,
Aman dilər, mərhəmət umar-
Fələstin uşaqları...

... Buşun da nəvələri var,
Raysın bətni-
Cəhənnəm dərəsi...

... Qərbin baş nazirləri,
Dəmir nazirləri, daş nazirləri...
Namussuzluğu, fahişəliyi ilə
fəxr edən,
İt nazirləri, quş nazirləri,
Kişi olsalar da,
ada deyillər...

qatın olsalar da,
ana deyillər...
... Calladdan törənən də
cellad olacaq, vallah...
"La ilahə illəllah...
... Nəyə nifrət,
Kimə lənət?..

... Gözlərin görə-görə,
Ağlın kəsə-kəsə
Ələc edə bilməyəsən
Sevdiklərinə, özizlərinə...
Bir gün baxırsan ki,
Öz boy-buxunun
dar ağacıdı özünə,
Əllərin də kəndirdi boğazına.

Bir ay ayaq üstə,
öz əllərlə,
Öz-özünü boğub öldürməsən,
Xəbərini də olmaıyıb...

...
Yollar da tələymiş mənə, gəlmirəm,
Qara şal bağlamış günə gəlmirəm...
Gedirəm, imana, dinə gəlmirəm,
Bu yol Qarabağa gedən yol deyil...

...
Dərdim də qəribdi, çağlar dumansız,
Ələnər başıma, ağlar dumansız.
Dərələr dayazdı, dağlar dumansız,
Bu yol Qarabağa gedən yol deyil...

...
Ey evli bəxtəvər, nağılım evim,
Ovcumun içinə yığılım evim.
Hanı yanmış kəndim, dağılım evim,
Bu yol Qarabağa gedən yol deyil...

...
Gözləri çiyinə baxıb gedirsən,
Su kimi dörd yanə axıb gedirsən,
Hamı günçixana çıxıb gedirsən.
Bu yol Qarabağa gedən yol deyil

...
Bağışla atanı, dəlini, qızım,
Qoymadım açıla dilini, qızım.
Çək mənim əlimdən alini, qızım,
Bu yol Qarabağa gedən yol deyil...

...
Boynumuzu qıran minnətdən keçər,
Haqqı ayaqlay, seçməz bu yollar,
Cəhənnəmdən keçər, cənnətdən keçər,
Bircə Qarabağdan keçməz bu yollar...

...
Geriyə qayıdan yol budaq olub.
Bitir, yarpaqlayır, ölür çadırda.
Bir ana ortada qol-budaq olub.
Bir uşaq dünyaya gəlir çadırda...

...
Qapa gözlərini, baxma ay bacı,
Hələ bətnindədir, yatır uşağın.
Doğma bu uşağı, doğma ay bacı,
Gəlmə dünyaya çadır uşağı...

...
Gözlərini açıb çadır görəcək,
Görəcək çadırın divarı yoxdu,
Qapısı, bacası, tavanı yoxdu.
Yerində göy kimi hasarı yoxdu.
Dörd tərəfə qaçıb çadır görəcək.

...
Yazıq xışmalayıb bu şor torpağı
Qoyacaq ağzına qənd əvəzinə.
Doğum kağızında çadır uşağı,
Çadır yazılacaq kənd əvəzinə...

...
Baxıb pal-paltarı şələ biləcək,
Yıxıldı çadırı, durdu çadırı.
İlahi, bu uşaq elə biləcək.
Vətəni, Torpağı, Yurdu çadırı...

...
Uzaq ölkələrin oyuncaqları,
Ovutmaz didərgin kədəri, qəmi.
Bu uşaq atasın görməsən bari,
Bozarmış çadırın kişisi kimi.

...
... Allahım, ağıllı məğrur baş yarat,
Yerindən, yurdundan uzaq yaratma.
Yaratmaq istəsən, qara daş yarat,
Çadırda doğulan uşaq yaratma...

...
Keçmişin altını-üstə çevirsəm,
Köçə bilərəmni bu yad evə sən.
Nəyə and içim ki, səni sevirəm.
Nəyə and verirəm ki, mənə sevəsən.

...
Ətklər cırılıb, əl üzülübsə,
Qabaqda nə var ki, qalandan demə,
Özümü yazmışıq na yazılıbsa,
Bələ olmalıydı, yalandan demə...

...
Çiçəyə oxşamır kasak da,daş da,
Dəliso sevədlər uzaqdı məndən.
Sən indi Leylinin anası yaşda,
Məcnunun atası uşaqdı məndən...

...
Biz kösöv olanda söndü ocaqlar,
Külünə qovuşmaq külüm, sonsuzluq,
Ayrı-ayrılıqda övladımız var,
İkimiz bir yerdə,gülüm, sonsuzluq.

...
xoşbəxt günlərimiz harda qurtarır,
nahaq çaktirirdin sən bu hasarı.
bütün icazələr burda qurtarır,
niyə aşmalıyam mən, bu hasar?

...
quru xəyallərdə yaşayır adı,
əkmədin, gözləmə bəndə heç nə.
har şey bu sarayın hasarında
girsəm nə tapacam içində, heç nə

...
...eh, giley güzərdi axırda sevgi
kəhəç çaktirirdin quşdan kiçikdi.
vallah, şişirdirsən. bu xırda sevgi
üst-üstə qoyduğun daşdan kiçikdi...

...
...qılıqlı nəfəsə, sevdəli səsa
ölüm ayağında çətdim həmişə.
dünyada nə umdum, nə istədim sə,
hasara bükülü tapdim, həmişə

...
deyirdim ki, bəlkə çıxdı qanadım,
göylər yurd yeridir, yer yuvasıdır.
yaxşı ki, ucmağa yoxdu qanadım,
yaxşı ki, bu hasar darvəzasızdı...

...
MƏN ÇIXA BİLMƏDİM
DAR AĞACINA

...
Ömrümdə bir qızın həsrəti bitir,
Gözlə ki,dönəcək bar ağacına.
Mənə əllərində bənövşə gətir,
Dağlar çevrildə qar ağacına.

...
Gör kimə aldındı bu dəli ürək,
Bir yol dilənmədi,yaxamandı ə çək...
Na səni verdilər bir qarış ip tək,
Nə mən çıxa bildim dar ağacına.

...
Bizdən betər imiş bizə gülən də,
Vallah,yalan bülür dərdi bölen də.
Bəzib dimdiyindən ağacdələndə,
Döyür dimdiyini kar ağacına...

...
Axtaran deyiləm itiklərimi,
Əyilib qazandım yediklərimi.
Söyüd ağacına dediklərimi,
Gərək ağlayaydım nar ağacına...

...
Bu dünyanın nədi dərdi, azarı
Ha gözledim, bağlanmadı bazarı
Qazılmış son gümanın məzari
O da öldü, sağ qalmadı payıza.

...
Yaman gündə tapılmadı, dost hanı
Çox oxuduq torpaq adlı dastanı...
Kim əkməmiş yol ağzında bostanı,
Dərilməmiş tağ qalmadı payıza.

...
Söz meyvədi, qulaqlarda hallanıb,
Sarı yarpaq budaqlarda ballanıb,
Ağaclar da adamlar tək allanıb,
Duz yandırdı, bağ qalmadı payıza.

...
Karışmışam ayım,ilim hansıdı,
Heç bilmirəm dirim, ölüm hansıdı.
Güvəndiyim hardan bilim, hansıdı,
Qar basmamış dağ qalmadı payıza.

...
Söz meyvədi, qulaqlarda hallanıb,
Sarı yarpaq budaqlarda ballanıb,
Ağaclar da adamlar tək allanıb,
Duz yandırdı, bağ qalmadı payıza.

...
Karışmışam ayım,ilim hansıdı,
Heç bilmirəm dirim, ölüm hansıdı.
Güvəndiyim hardan bilim, hansıdı,
Qar basmamış dağ qalmadı payıza.

